

Knyaz ASLAN
Baş müəllim

OXUCULARIN BƏDİİ-ESTETİK TƏRBİYƏSİ PROSESİNĐO KİTABXANALARIN ROLU

Tarixin bütüñ dövrlərində gənc nəslin mənəvi təbriyəsinə, bədii-estetik zövqlərinin formalşmasına, mədəni-əxlaqi vörüşlərə yiyələnməsinə ciddi fikir verilinişdir. Hazırda Azərbaycan Respublikasının müstəqillik yolu ilə inamlı irəliləməsi, milli dövlətçiliyimizin dirçəlib çıxəklənməsi, mənəvi-estetik dəyerlərin yeni məna və məzmun daşıması bu problemin aktuallığını bir daha təsdiqləyir. Çünkü uşaq və gənclərin yetkin mənəvi simasını formalasdırmadan, onları feal həyat mövqeyinə çıxarmadan, cəmiyyətin ləyaqətli qurucusu kimi yetişdirmədən, kamil şəxsiyyətlərə çevirmədən suveren dövlətin inkişafına və beynəlxalq aləmdə nüfuz qazanmasına nail olmaq mümkün deyilidir. Bununla yanaşı, düzgün həyat yolu seçmək, qüvvə və bacarığın, istedad və qabiliyyətin ən nəcib əməllər uğrunda mübarizəyə həsr edə bilmək xeyli dərəcədə insanın öz əxlaqi borcunu necə başa düşməsindən, mənəvi-estetik təbriyəsinin səviyyəsindən asılıdır. Bu bərcə başqa düşməkdbə işə kitabxanalarımıza bədii və incəsənət ədəbiyyatının təhlili sahəsində gördüyü işlər, gəncləri təsirli sənət əsərləri vasitesilə təbriyələndirmək üçün keçirdiyi tədbirlər kömək edə bilər. Belə ki, icimai şüur formalarından biri olan incəsənət cəmiyyətdə baş verən hadisələri, insanların həyata münasibətin, bədii suretlər vasitesilə əks etdirməklə oxuculara yalnız gözəlliyi başa düşüb qiymətləndirmək, gözəllik qanunları ilə yaratmaq qabiliyyəti deyil, həm də mahiyyəti təzahürdən, mütərəqqini mürtəcedən forqlendirmək bacarığı aşılıyır.

“Yüksək bədii mədəniyyətə, estetik duyuma yiyələnmiş adam icimai və şəxsi həyatın bütün sahələrində gözəlliyyə can atır. Gözəlliyyə həssaslıq, estetik tələbat insan həyatını zənginləşdirir, onda yaşamaq həvəsini, həyat eşqini qüvvətləndirir. Əlbəttə, səhbət yalnız incəsənətin bilavasitə təbriyəvi təsirindən deyil, estetik qavrama

qabiliyyəti yaradılmasından, bu sözün geniş mənasında dünyaya estetik münasibətin formalasdırılmasından gedir” (5, s. 114).

Bədii-estetik tərbiyə hərtorofli və ahongdar inkişaf etmiş şəxsiyyət yetişdirilməsində mühüm rol oynayır. Hazırkı şora itdə bədii-estetik tərbiyə insanda emok, təbiet, içtimai həyat, möişət və incəsənət gözəlliklərini döründən başa düşüb düzgün qiymətləndirmək qabiliyyəti tərbiyə etməyi, onun gerçəkliyə estetik münasibətini formalasdırmağı, “gözəllik qanunu” ilə yaşamaq və yaratmaq telebatını inkişaf etdirməyi nəzərdə tutur.

Şəxsiyyətin mənəvi inkişafında bədii-estetik tərbiyənin xüsusi yeri vardır. Bədii-estetik tərbiyə ikili xüsusiyyət daşıyır: o, insanların həm şürununa, həm də hissəne və qəlbinə cəni zamanda təsir etmək qüdrətinə malikdir. Bu, o deməkdir ki, bədii-estetik tərbiyə insanın təfekkürünü, dərkətmə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onu emosional cəhətdən də zənginləşdirir, gözəlliyin ən müxtəlif təzahürlərinə qarşı həssas cdır, onun zövqünü cıalayır.

Şəxsiyyətin estetik mədəniyyəti bozən birtorofli şəkildə başa düşülür. Bu zaman adoton yüksək estetik zövqə malik olan, təbiet gözəlliyini qiymətləndirməyi, insan tərəfindən yaradılmış hər şeyin gözəlliyini hiss etməyi, duymağı, özünü cəmiyyətdə yaxşı aparmayı bacaran, zövqlə geyinen adamları əsl estetik mədəniyyətli şoxslər adlandırırlar. Şübhəsiz, bunların hamısı şəxsiyyətin estetik inkişafı üçün zəruri cəhətlərdir. Lakin insanın əsl estetik mədəniyyəti bununla qurtarmır.

İnsanın estetik mədəniyyəti qabacıl dünyagörüşü ilə, möişətdə təmizlik və inkişaf etmiş kollektivçilik hissi ilə, cəmiyyətin digər üzvlərinə münasibətdə humanizm və yoldaşlıq nümunəsi nümayış etdirməklə bağlıdır. Əsl estetik mədəniyyət noinki həyatda və incəsənətde gözəlliyi qavramaq və qiymətləndirmək qabiliyyətidir, habelə (ən başlıca cəhət budur!) bu gözəlliyi foal suretdə, yaradıcı şəkildə həyata keçirmək, insan fəaliyyətinin bütün sahələrində həyata yaradıcı münasibət boslemək deməkdir (5, s. 104).

Şəxsiyyətin estetik mədəniyyəti, hər şeydən önce, sosial baxımdan gözəl məqsədlərə uyğun olaraq dünyadan hissə şəkildə mənimsenilmesi mədəniyyətidir. Hissələr dərək olunan aləm insanın estetik mədəniyyətinin osasıdır.

Deməli, estetiklik son doroça rəngarəng hadisə olub, həm insanı əhatə edən alema, həm də insanın özünü xasdır. İstər cəmiyyətin, istərsə də təbietin on təsirli hadisələrindən həyecanlanan insan öz hiss üzvləri vasitəsilə olda etdiyi informasiyanı müəyyən tərzdə yaşayır. Bu yaşantı əsasında onda bədii-estetik hissələr yaranır.

Həmin hissələrin dərək olunması nəticəsində insanda bədii-estetik ideallar əmələ gelir. Buna görə də on ümumi şəkildə estetik mədəniyyət dünyadan gözəllik qanunları ilə dəyişdirilməsi prosesində maddişən hissələrin, zövqlərin və idealların vəhdətidir.

Məlumdur ki, cəmiyyətimizdə yeni insan tərbiyəsi ilə əlaqədar olaraq həyata keçirilən mühüm vəzifələrdən biri de gənc nəsin bədii-estetik tərbiyəsidir.

Bədii-estetik tərbiyə mahiyyət etibarilə ümumi tərbiyə işinin başqa növlərindən təcrid edilmiş bir sahə deyildir, oksinə, ümumi tərbiyə işi ilə sıx suradə əlaqədar olub, insan tərbiyəsinə tamamlayan bir sahədir. Aitədə, bağçada, məktəbdə və kitabxanada aparılan estetik tərbiyə ümumi tərbiyə işinin bünövrəsidir (10, s. 28).

Şəxsiyyətin bədii-estetik tərbiyəsi cəmiyyətin həll etdiyi digər vəzifələrlə sıx qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Bu vəzifənin uğurlu hollində ədəbiyyat və incəsənətin böyük ideya-tərbiyəvi imkanlarından bacarıqla istifadə edilməsi indi həmişə olduğundan daha vacibdir. Estetik tərbiyə sisteminin bütün vasitələri bu sahədə öz sanbalı sözünü deməyə borcludur, xüsusilə uşaq və gənclər kitabxanaları öz fəaliyyətlərində bu cəhətlərə mütləq diqqət yetirməlidirlər.

Əlbəttə, şəxsiyyətin bədii-estetik tərbiyəsində bədii və incəsənət ədəbiyyatının rolu misilsizdir. İctimai şürun digər formaları ilə ümumi cəhətlərə malik olsalar da, həm bədii ədəbiyyat, həm də incəsənət özlərinin bir sıra səciyyəvi xüsusiyyətləri ilə forqlənlərlər. Gerçəkliyi konkret-hissi formalarda oks etdirən bu zərif sonetlərin diqqət mərkəzində iqtisadi-siyasi, sosial-əxlaqi və digər münasibətlər sisteminde təsvir edilib göstərilən insan dayanır. Həqiqi sonet əseri insanın daxili alemində işıq salır, onun ən gözəl mənəvi keyfiyyətlərini, mütərəqqi arzu və əməllərini, saf fikir və duyğularını aşkarə çoxarır.

Bədii-estetik tərbiyədə bədii ədəbiyyat nümunələri və incəsənət əsərləri həmişə mühüm yer tutmuşdur. Onlar doğulduğumuz ilk günlərdən bizim həyatımıza daxil olur, ana laylası ilə varlığımızı həcup, sevincli və kədərli antarımızın müşayiətçisine çevrilir. Belə sonet inciləri çox vaxt azadlıq uğrunda çırçıpan adamlar üçün himnə çevrilir, onları mübarizəyə səsləyir, ayağa qaldırır. Keçmişdə də belə olub, indi də belədir, göləcəkdə də belə olacaqdır.

İncəsənətin müxtəlif növləri və janrları – bədii ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq, memarlıq, teatr, kino və s. həmişə insanın daxili aləmini zənginləşdirmiş, dünyagörüşünü genişlə-

dirmiş, eqli ve oxlaqi cohetdon onu saflasdirmış, kamil şexsiyyet kimi formalaşmasına təsir göstərmmişdir.

Məlumdur ki, insan ilk uşaqlıq çağlarından ta ömrünün sonuna qədər çox müxtəlisf amillorin estetik təsirinə məruz qalır. Oyuncaqlar və oyunlar, ailə, uşaq bağçası, məktəb və digər uşaq təlim-təbiyə ocaqları, məişət, təbiat, kənd və ya şəhər mühiti, ali və orta ixtisas məktəbləri, müxtəlisf mədəni-maarif müəssisələri şəbəkəsi, o cümlədən kitabxanalar, kütlovi informasiya vasitələri, daha sonra emək fəaliyyəti, idman və nəhayət, incəsonotin ayrı-ayrı növlərinin vəhdətindən ibarət olan ədədi yaradıcılıq aləmi – bütün bunlar insanın gerçəkliliyə estetik münasibətinin, zövq və mədəniyyətinin formalaşmasında iştirak edir, bir-birini tamamlayıv və zenginləşdirir. Bu cəhət təbiət və ictimai həyatın həmin hadisələrini, onların bila-vasite mözmun, funksiya və həyatı qayələrində olan her cür forqlərino baxınayaq, estetik təbiyə vasitələri sistemi deyilən anlayışa daxil etməyə osas verir. Bu sisteme daxil olan ünsürlərdən her biri estetik təbiyənin ümumi qayosının reallaşmasına xidmət edən spesifik funksiya yerinə yetirir. Hemin ünsürlər bir-birlərindən daşıdıqları estetik xassələrin mözmun və xarakterinə görə, şexsiyyətin estetik şürə və mədəniyyətinin müxtəlisf səviyyəye və komponen-tlərinə daha üstün və səmərəli təsir göstərmələri, öz estetik imkan, məqsəd, təsir hədəfi və güclü cohetden fərqlənlərlər (7, s. 23).

Bəs incəsənetin insan həyatındaki bu qodər mühüm rolunu müəyyənləşdirən nədir? Uşaq, məktəb, gənclər və kütlovi kitabxanalarda ədəbi odəbiyyat və incəsonot əsərlərinin təbliği konkret olaraq hansı məqsəd daşıyır, hansı vəzifələri yerinə yetirir?

Əvvəlcə onu qeyd edək ki, incəsənetin spesifikasiyi, yəni özü-nəməxsusluğunu öz ifadəsinə hər şəyden öncə bizi əhatə edən həyatın hissi şokildə mənimşənilməsində tapır. Sosial mənada incəsənet bizim üçün böyük zaman qatlarını aşkarlamış qabiliyyətinə malikdir. O öz emosional-obrazlı strukturunun köməyi ilə bizi sanki hadisələrin canlı iştirakçısına çevirir. Incəsənet dünyani bütün ron-garəngiliy ilə birlikdə bizim qarşımızda – gözümüzün önündə canlandırır. Mənəvi idrak vasitəsi olmaqla yanaşı, incəsənet həm də böyük təbiyə imkanlarına malikdir, öz sosial-estetik xüsusiyyətlərinə görə şexsiyyətə dünyagörüşü təsiri göstəren qidrətlə amildir.

Incəsənetle ünsiyyət insamı estetik cohetdən zənginləşdirir, yaradıcı fəaliyyət üçün son dərəcə zəruri olan estetik zövq və hissələri inkişaf etdirir. Bu isə öz növbəsində, insanın intellektual fəaliyyətinin təkmiləşməsinə təsir göstərir. Texəyyülün inkişafında

da incəsənetin rolü böyükdür, çünki o, həyatı ədədi obrazlarla ifadə edərək, fantaziyaların, zekanın işini faallasdırır.

Östə incəsənet xalqın zövqünü ifadə etməklə yanaşı, həm də onu inkişaf etdirib daha da toknilléşdirmək vəzifəsini qarşıya qoyur. Sənət əsərləri insan qəlbində yatırıq qalan gizli hissələri oyatmaqla onu öz-özünə daha dərindən diqqət yitməyə vadar edir. Biz incəsənetin ecəzkar təsiri altında ötən günlərin sevincli və kədərli anlarında, ilk təessüratın doğruduğu xoş həyocanları sanki yenidən yaşayır, özümüzü daha yaxşı tanımağa, yeniden keşf etməyə başlayırıq. Incəsənetin ən başlıca təbiyəvi vəzifəsi müəyyən mənada möhə bundan ibarətdir.

İncəsənat ikili funksiya yerinə yetirir. O, bir tərəfdən, ətraf aləmi öz qanunlarının köməyi ilə əks etdirməklə mənəvi mədəniyyət hadisəsi kimi çıxış edir. Digər tərəfdən, maddi və mənəvi fəaliyyətdə gerok olan təxəyyüllü, fantaziyanı, yaradıcılığı onun köməyi olmadan inkişaf etdirmək mümkün deyildir (5, s. 180).

Məlumdur ki, kütlovi kitabxanaların bu sahədəki vəzifələri ədəbiyyat və incəsənetin milli xarakterinin açılması, klassik ərsin təbliği, humanist və mütorəqqi sənət əmənələrinin aşkarlaşılması ilə müəyyən olunur. Kitabxanalar öz oxucularını ədəbi-ədədi tənqidin, ədəbiyyatşunaslığın, incəsənet biliklərinin, estetikanın ən yaxşı nümunələri ilə tanış etməklə, incəsənetin ayrı-ayrı növlərini kompleks şökildə təbliğ etməklə, onların qarşılıqlı təsirini, əlaqəsini və ümumiləşməsini açmaqla insanların estetik səviyyəsinin yüksəldilməsinə imkan yaradırlar.

Elmi-nüozüri ədəbiyyatda qeyd edilir ki, kitabxanaların fəaliyyətində oxucuların estetik təbiyəsi üzrə əsasən iki cəhət ayrılmaz şəkildə bir-biri ilə əlaqələndirilir: 1) estetik təhsil; 2) estetik zövqün təbiyəsi.

Estetik təhsil estetika sahəsində konkret biliklərin qazanılması vasitəsilə oxuculara kömək göstəriləməsidir. Burada səhəbet, hər şeydən əvvəl, ədədi mədəniyyət tarixi haqqında, o cümlədən ədədi ədəbiyyat, təsviri incəsənet, teatr, musiqi, kino haqqında, bəbelə, incəsənetin inkişafının osas qanunauyğunluqları, istiqamətləri, məktəbləri, üslubları və s. haqqında gedir. Lakin diqqəti yalnız oxucuların estetik biliklə zənginləşdirilməsinə yönəltmək olmaz. Burada ikinci bir cəhətə - estetik zövqün təbiyəsinə, oxucuların estetik hissələrinin formalaşmasına da fikir vermək lazımdır (9, s. 61-62). Çünki estetik təbiyə ikinci istiqamətə - oxucularda estetik zövq təbiyəsi ilə tamamlanır. Estetik zövq nədir? Estetik zövq ətraf aləmdə, incəsənetdə və ədədi əsərlərdə gözəllişi görmək, duymaq,

qiymetlendirmek bacarığı, yaxşını pisdən, gözəlliyi çirkinlikdən fərqləndirmək qabiliyyətidir (10, s. 28).

Məhz buna görə də hazırda respublikamızdakı uşaqlar, gənclər və kütləvi kitabxanaların qarşısında duran çox mühüm və vacib məsələlərdən biri də gənclorin estetik təriyəsi. Yəni estetik təhsilə estetik zövq təriyosunun kompleks şəkildə həyata keçirilməsidir. Çünkü cəmiyyət üzvlərinin, ilk növbədə gənc nəslin dünya incəsənəti və mədəniyyəti xəzinəsinin zəngin bədii-mənəvi sərvətlərini öyrənib dərk etməsinə nail olmaq vəzifəsini müvəffəqiyətə yərində etmədən ahəngdar və hərtərəfli inkişaf etmiş yetkin insanın təriyəsi mümkün deyildir.

Kitabxanaçılar həmisi nəzərdə tutmaları ki, ədəbiyyat və incəsənət əsərləri ilə müntəzəm təmasda olmamaq, onları öyrənib qavramamaq, bir tərəfdən, insanın həmin əsərlərdən monoviz zövq, həzz və sevinc ala bilməməsinə, digər tərəfdən isə ahəngdar inkişaf etmiş şəxsiyyətin tam yetkinliyə malik olmamasına gətirib çıxarır. Buna görə də yəni insan təriyosunda son dərəcə zoruri və hökmən vacib olan ədəbiyyat və incəsənəti heç bir texniki təreqqi və yaxud elmi nailiyyət evəz edə bilməz (6, s. 46).

Odur ki, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafına incəsənətin təsiri imkanlarından bütünlükə istifadə edilməsi üçün incəsənət ilə cəmiyyət arasındaki müxtolif əlaçalor həmisi dəqiqət mərkəzində saxlamaq lazımdır.

Müasir dövrde ədəbiyyat və incəsənət insanların həyatına çox dərin nüfuz etmiş, görkəmli sənətkarlarımızın gözəl əsərləri cəmiyyət üzvlərinin zövqünü oxşamaqla onların idarə imkanlarının daha da genişlənməsində mühəsna əhəmiyyət qazanmışdır. Uzun illər ərzində respublikamızda geniş kütütlərin bədii mədəniyyətə yiyələnməsi, ədəbiyyat və incəsənətin cəmiyyətim zin bütün üzvlərinə əlaqəli olması üçün çox böyük tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, hazırda başqa sosial-iqtisadi çətinliklərə baxınayaq, xalqımız ədəbiyyat və incəsənətə xüsusilə böyük maraq göstərir. Bununla əlaqədar olaraq, gözəl ədəb yiat və incəsənət əsərləri, yəni mədəniyyət sarayları, teatrlar, kitabxanalar, mədəni-maarif müəssisələri, orkestrlər, bədii sərgilər yaradılması xalqımızın bədii sərvətlərə tələbatının xeyli dərəcədə ödənilməsi üçün son dərəcə zəruridir. Şübhəsiz ki, belə bir zərurəti nəzərə almaqla gənc müstəqil dövlətimiz özəmizin orazisində mədəni-maarif müəssisələri və bədii sərvətlərin müvafiq qaydada yerləşdirilməsinə, xalqımızın mədəniyyətinin müasir tələblər səviyyəsində inkişafı və

durmadan yüksəlması üçün maddi bazanın təmin edilməsini daim qayıçı göstərməlidir.

Məlumdur ki, incəsənətin qarvanılması müəyyən estetik hazırlıq və ümumi mədoni inkişaf səviyyəsinin olması ilə bağlıdır. Ona görə də gənclorin estetik təriyəsi işinin daha yüksək səviyyəyə qaldırılması on vacib problemlərdən biridir və kitabxanaların qarşısında mühüm vozifələr qoyur.

Hazırda cəmiyyət üzvlərinin estetik təriyəsi neinki bədii ədəbiyyat və kinonun, həm də incəsənətin digər növlərinin də kütləvi yaradıcılıqda mühüm rol oynamasını tələb edir. Bunsuz adanıcların hərtərəfli inkişafına nail olmaq mümkün deyildir (7, s. 47).

Geniş xalq kütütlərinin, o cümlədən gənc nəslin incəsənəti başa düşüb ondan zövq və həzz almışında, sevinc duymasında mətbuat, televiziya, radio, təbliğat, kütləvi özfəaliyyət dərnəkləri ilə yanaşı olaraq, uşaqlar və gənclər kitabxanaları vasitəsilə aparılan estetik təriyə işinin rolü son dərəcə artır.

Görkəmli pedaqoq V.A.Suxomlinski yazır: “Əxlaqi, intellektual, estetik hissələrin təriyəsi, həmin hissələrin sıx qarşılıqlı əlaqəsində praktik məqsədəyənəlməyə malikdir; öz arzularını idarə etməyi, onları şüurlu suretdə məhdudlaşdırmağı, arzularının hakimi olmayı, özündə nəcib insani tələbatı təriyə etməyi gəncə öyrətmək lazımdır” (11, s. 260).

Yaddan çıxarımaq olmaz ki, uşaqların və gənclərin estetik təriyəsinə şəxsiyyətin sonrakı mənəvi təriyəsinin və özünü təriyəsinin xüsusi bünövrsəsi kimi baxılmalıdır. Məsələyə belə yanaşma onu nəzərə tutur ki, estetik obyektlərin düzgün qarvanılması və qiymətləndirilməsinin osasları gənc yaşlarında qoyulur. Bu osaslar sonrakı illerde möhkəmləndirilməli və daha da təkmilləşdirilməlidir. Əmək, ünsiyyət və mösət mədəniyyətinin yüksəldilməsi insanların şəxsiyyətinə verilən zəruri tələblər olduğu kimi, onun estetik səviyyəsinin daim yüksəldilməsi də on mühüm zərurətə çevrilir. Bədii-estetik təriyə yaş mehdudiyyəti bilməyən uzun bir proses kimi başa düşülməlidir. Bununla əlaqədar olaraq bədii-estetik təriyənin əməli problemlərindən biri - gənclərin bədii-estetik tələbatının formalasdırılması problemi meydana çıxır.

Belə ki, incəsənət əsərləri və bədii ədəbiyyat gənclərin ideya-estetik tələbatını tamamilə təmin etmək, onların həqiqətə və gözəlliye olan meyllərinə, arzu və istəklərinə cavab vermək üçün estetik təriyəyin bütün vasitələrindən daha qüdrətlidir.

Qeyd etmək lazımdır ki, gənclərimizin estetik tələbatının təriyəsində gözəllik və eybəcərliyin düzgün hissi ölçülərinin

aşılanması büyük əhəmiyyətə malikdir. Buna görə də onların sağlam bədii mühitlə əhatə olunmasına fikir verilmelidir.

Bu işin iki istiqaməti vardır. Birinci istiqamət teatrlarla, muzeylərlə, konsertlər, sorgi salonları ilə gənclərin ünsiyətini feallaşdırmaqdan ibarətdir. Xüsusən opera və balet teatrının tamaşalarında, simfonik orkestrin konsertlərində daha çox gənc görmək arzumuz hələ də yerine yetməmişdir. Bir vaxtlar orta məktəblərin və texnikumların şagirdlərino, ali məktəblərin tolubolərinə teatrlara, konsertlərə getmək üçün abonnement satmaqla vəziyyətdən çıxmağa çalışırdılar. Lakin təhii olaraq bu tədbir özünü doğrultmadı. Tamaşa və konsert salonlarında abonnement yerleri çox zaman boş qalırdı. Bunun bir səbobi ondan ibarətdir ki, məktəblerimiz şagird və telebələrə incəsənətin estetik tərbiyədəki rolunu lazımlıca açıb göstərə bilmir. Digər tərəfdən isə gənclər həqiqi incəsənətlə her bir görüşü toy-bayram kimi qarşılıqla, müntəzəm surtdə teatrların tamaşalarına, konsertlərə getməklə onlara nümunə göstərən müəllimlər heç də tez-tez rast gəlmirlər (5, s. 116).

Tamamilə doğru fikirlərdir və bize, bu haqqı irad təkcə məktəblərə və müəllimlərə yox, həm də kitabxanalara və kitabxançılarla aid edilməlidir.

Gənclərin sağlam bədii mühitlə əhatə olunmasının ikinci istiqaməti onları zəif əsərlərə ünsiyətdən qorumaqdır. Məzmun-mündəricə zənginliyindən və forma mükmənliliyindən möhrum olan incəsənət əsərlərinin kitabxanalara, nəşriyyatlara, qozet və jurnal redaksiyalarına, teatr sehnələrinə, konsert və sərgi salonlarına, ekran və efiro yoluńu bağlamaq, mürtəcə baxışlar, korlanmış və bayağı zövqlər təbliğ edən incəsənət nümunələrinin gəncliyin bədii auditoriyasına nüfuz etməsinin qarşısını qotiyətə almaq bu vəzifənin həllində böyük əhəmiyyətə malikdir.

Qeyd etdiyimiz kimi, insanlarda qabaqcıl estetik idealların formallaşmasında müəyyənəcəvi rol incəsənətə məxsusdur. Əger estetika - insanın və incəsənətin gerçəkliyə estetik münasibətlərinən, gözəllikdən, habelə gözəllik qanunlarına əsaslanan bədii yaradıcılığın estetik mahiyyətindən və inkişaf qanunlarından bəhs edən felsəfi elmdirse, incəsənət - ictimai şur formalarından biri olub, gerçəkliyi bədii obrazlar vasitəsi ilə eks etdirən yaradıcılıqdır. Incəsənətde mütləq estetik predmet olan insan başlıca yer tutur. Bu mənada incəsənəti "insanşunaslıq" adlandıranlar da yanılırlar.

İncəsənət - insan ruhunun gözəlliyinin yaşıdığı zaman və məkandır. Gimnastika bədəni düzəltdiyi kimi, incəsənət də qəlbə düzəldir. İnsan incəsənət sorvollarını dərk etməklə insanda insanlığı

dərk edir, özünü gözəlliyyətin səviyyəsindən qaldırır, zövq alır. İnsan qəlbinin həyatı - pedaqoji tərbiyənin ali möqsədidir. Bilik, vərdiş, omək, yaradıcılıq - bütün bunlar ali möqsədə nail olmanın yalnız vasitəsidir (11, s. 310).

Görkəmləi teatrşunas Konstantin Stanislavski demişdir: "İndi məndən soruşun: - Yer üzərində xoşbəxtlik nədir? - Dərk etməkdir. İncəsənətdə və əməkdədir, onun başa düşülməsindədir. İncəsənəti özündə dərk edərək, təbəti, dünyadan heyatın, heyatın mənasını dərk edirən, qəlbə - istedadı (talantı) dərk edirən, Bündən ali xoşbəxtlik yoxdur".

Əger məktəbə, kitabxanaya və tərbiyəyə yeni dövr quruculuğunun - müstəqil milli Azərbaycan dövləti quruculuğunun bir hissəsi kimi baxılsa, yeni dünyanın monovi sərvətlərinin yaradılması sahəsində on mühüm vəzifə - insan xoşbəxtliyinin bərqərar edilməsidir. Bu prosesdə on böyük rol, heç şübhəziz, incəsənətə məxsusdur və məhz burada göstərən kitabxanalar incəsənət ədəbiyyatının oxucular arasında təhlığını xüsusi diqqət yetirməlidir.

Kitabxanaçalar yaddan çıxarmamalıdırlar ki, incəsonot estetik tərbiyədə yalnız o zaman semərəli rol oynayır ki, o, insanların, həmçinin gənc oxucuların estetik zövqünü inkişaf etdirməklə kifayətləndəsin, həm də onların ümumi müvəffəqiyyətinin yüksəldilməsinə, elmi dünyagörüşünün genişləndirilməsinə, ətraf ələmdə baş verən hadisələrə qarşı həstəsliqlərinin artırılmasına təsir göstərsin.

Uşaq və gənclər kitabxanalarında çal şan oməkdaşlar həmçinin bilməlidirlər ki, incəsənət əsərlərinin doğruduğu estetik həyecan oxucuların fikir və hisslerini, duyu və düşüncələrini oyatmaqla qalmır, həm də iradələrini möhkəmləndirir, əzmkarlıqlarını artırır. Həqiqi sənət əsərləri ilə ünsiyətdən sonra insana sanki yeni bir qüvvə gəlir, onun həyat eşqi, yaşamaq və yaratmaq əzmi güclənir. Klassik və müasir musiqinin en yaxşı nümunələrini dinlədikdən, dünya şöhrəti rəssamların tablolara tamaşa etdikdən, insan qəlbinin on incə tellərini ehtizaza gotirən lirik poeziya ilə tanışlaşdan sonra gənc oxucular ister-istəməz incəsənətin qüdrətli varlığının olduğunu inanır, ən普遍 yaradıcılıq imkanlarının genişliyi, idrak qabiliyyətinin dərinliyi haqqında düşünlər.

Kitabxana işçiləri vacib bir məqama da diqqət yetirməlidirlər ki, güclü, təsirli incəsənət əsərlərinin doğruduğu gözəllik hissini gənc oxucuların çəşinqılıq və həyecan hissi də qarışmış olur. İncəsənətin vücudunda göstərdiyi gözəlliyin mahiyyətini dərk etməyə çalışarkən onlar hələ kifayət qədər kamış olmadıqlarını başa düşür,

qələbə və məğlubiyyətə, sevinc və kədorlu dolu olan həyatda daha düzgün fəaliyyət istiqaməti seçməyə çalışırlar.

Bədii ədəbiyyatın və incəsənətin əsərlərinin estetik təbiyədəki rolundan danışarkən uşaq və gənclər kitabxanasının işçiləri oxuculara başa salmalıdır ki, estetik təbiyənin incəsənətin növlərindən yalnız birinin, məsələn, musiqinin və ya teatr tamaşasının təsiri altında başa goldiyini düşünmək sohvi olardı. Incəsənətin növlərinin hər biri insan qabiliyyətinin biri ilə əlaqədardır. Onlar sənki bir-birini tamamlayır və şoxsiyyətin estetik inkişafının dəlgünluğunu təmin edir. Yalnız incəsənətin bütün növlərini başa düşən və onlardan həzz alan gənc oxucunu əsl yüksək estetik mədəniyyətli şəxs hesab etmək olar. Bədii ədəbiyyat və incəsənətin əsərləri vasitəsi ilə estetik təbiyənin başlıca möqsədi hər bir insanda məhz bəzə bir universal qabiliyyət təbiyə etməkden ibarətdir və kütləvi kitabxanalar da məhz bu vəzifənin həyata keçirilməsini çalışır.

İnsanın mənəvi-estetik ideallarının formallaşmasında, bədii zövqünün təbiyə edilməsində, yetkin şoxsiyyət kimi püxtöləşməsində söz sənətinin - bədii ədəbiyyatın rolü və əhəmiyyəti ovozsızdır. Yaşı minilliklərə hesablanan Azərbaycan ədəbiyyatı həm yenidünyanın yaranmasını parlaq şökildə oks etdirmək, həm də bu prosesdə fəal iştirak edən mübariz vətənpərvərlər yetişdirmək iqtidarındadır. İmperiya caynağından xilas olaraq tam siyasi və iqtisadi müstəqillik yolu ilə inamla irəliləyon, erməni - rus hərbi birləşmələrinin işgalçılıq fəaliyyətinə qarşı qanlı mübarizə aparan, düşmən tapdağına çevrilmiş erazilərini azad etməyə çalışan suveren Azərbaycan Respublikasında baş verən içtimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi hadisələr zamanında bu vəzifə xüsusi aktuallıq kəsb edir.

Milli azadlıq ideyalarının çıxkləndiyi və real həyat həqiqətinə çevrildiyi bir zamanda gənc nəsilde torpağa və xalqa məhəbbət, Vətənin azadlığı və orazi bütövlüyü uğrunda mübarizəyə sedaşət, milli və hərbi vətənpərvərlik, qorxmazlıq, cəsareti, hünər, qəhrəmanlıq kimi hiss, duygular və yüksək ideyalar aşınmasına bütün təbiyə, təhsil, mədəniyyət və informasiya mütəssisələrinin üzərinə çox ciddi vəzifələr düşür. Bu toxiresalınmaz və taleyülü vəzifələrin həyata keçirilməsi üçün kitabxanalarımız da fəal mövqə tutmalı, ön sıraya çıxmeli, oxucuların gündən-günə artan tələbatını vaxtında və dəqiq ödəməyə çalışmalıdır.

Kitabxanaçılarımız müxtəlif elm sahələrinə dair kitabları təbliğ etməklə yanaşı, bədii ədəbiyyatın geniş yayılmasına da ayrıca diqqət yetirməli, onun incəliklərini və xüsusiyyətlərini bilməlidirlər.

Onlar yadda saxlamağıdır ki, bədii əsərlər oxucuya təkcə estetik zövq vermək üçün deyildir. Yaxşı bədii kitab həm də oxucunun yol göstərəni, tərbiyəcisi, müəllimi, nəsibotçusudur. Daha obrazlı desək, mənəvi kitab müdrik və dünyagörmüş bir aqsaqqaldır.

Görkəmlı pedaqoq-alim V.A.Suxomlinski yazır: "Yeniyetmənin mənəvi aləminə incəsənətin daxili olması söz gözəlliyyinin dərk edilməsi ilə başlanır. On asan və eyni zamanda ən qüdrətli sənət bədii ədəbiyyatdır. Söz gözəlliyyinin dərk edilməsi gözəllik aləminə birinci və en mühüm addımdır. Söz - ince hissələrin cəlalanmasını, təbiyə edilməsinin qüdrətli üsuludur. On mühüm pedaqozi vəzifə bundan ibarətdir ki, artıq uşaqlıq illerində söz özünün çoxcohətli, fərəhli, nəcibləşdirici gözəlliyi ilə gözəlliyyin dərk edilməsinin tükənməz mənbəyi və vasitəsi, daxili mənəvi sərvəti və eyni zamanda bu sərvətin ifadə vasitəsi olsun. Əgor mən təbiyənin qüdrətli qüvvəsinə inanramsa, bu inamın on başlıca mənbələrindən biri pocziyanın gözəlliyi, insanların müdrik sözünün yüz illər ərzində cəlalanın dərinliyi idir".

Müəllif daha sonra belə qeyd edir: "Yeniyetmələr həyəcanla poetik həkaya dinləyirlər - elo emosional dolğun obrax təsəvvür edirlər ki, biz onu görür, dinloyır, duyur, hiss edirik... Biz gözəllikdən fərəhənlərik, zövq alırıq. Mənim sözüm oğlanlara və qızlara istodiklərini başa düşməyə, hiss etməyə kömək edir. Təbiyənin on ince hadisələrindən biri - sözün emosional çalarının dərk edilməsi baş verir. Mən bilirəm ki, artıq o, ürəklərdə yaşayacaqdır" (11, s.311-313.).

Pedaqoq olduqca düzgün qənaətə gəlir: doğrudan da bədii kitab insana həyatı öyrədir, insan xarakterində baş verən yeni müsbət və ya mənfi cohetlərdən, ziddiyətlərdən söz açır, insanların mənəvi təkamülünə təsir göstərir, onda yüksək emosiyalar yaradır. Cəsurluq, qəhrəmanlıq, doğruluq, ığidlik, namusluq, omkəsevərlik və s. haqqında müxtəlif kitablardan oxuduqlarımız, üzünü görməyib obraxını xeyalımızda canlandırdığımız odəbi qəhrəmanlar obodi dostumuza və sirdəsimizə çevrilir. Biz çox vaxt onlardan nümunə götürür, onlara oxşamaq istəyirik. Bu cəhətdən bədii ədəbiyyatı ardıcıl mütləcio etmək, onu şüurlu şökildə oxumaq hər kəsin mənəvi borcudur.

Ona görə də oxucuların gündəlik sorğularını ödəməkə məşğıl olan hər bir kitabxanaçı öz fəaliyyətində bədii ədəbiyyatın töbliği xüsusi fikir verməli, yaşıdan asılı bədii ədəbiyyatın olmayıraq bütün oxucuların, xüsusilə gənc nəslin təlim-tərbiyəsində mühüm yer tutduğunu, oxucuların şüüruna, davranışına, hərtərəfli

inkışafına, ümmümiyyətə, şoxsiyyət kimi forma aşmasına və yetkinleşməsi ilə bu kitabların təsirini nozordə saxlamalıdır.

Qeyd etmək lazımdır ki, bədii ədəbiyyat həyatı bədii obrazlar vasitəsi ilə eks etdirən sözə sənətidir. Yəni bədii ədəbiyyat incəsenotin başqa növlərindən, hər şeydən övvəl, söz sonu olması ilə fərqlənir. Vərlüyü aks etdirmək, yenidən canlandırmak üçün rəsmidə rənglərdən, musiqidə səslerdən, heykəltəraşlıqda mərmərdən, tuncdan, qranitdən və başqa materiallardan istifadə olunursa, bütün bunlardan fərqli olaraq ədəbiyyat sözdən yaranır.

Elmin də, bədii ədəbiyyatın da möqsədi həyatı öyrənmək, insan biliyini zənginləşdirməkdir. Bu cəhətdən bədii ədəbiyyatla müxtəlif elmlər arasında yaxınlıq və müştəreklik var. Lakin onlar həyatı başqa-başqa yollarla öyrənirlər. Elm faktik materiala, tarixi sənədlərə, rəqəmlərə, kainatın qanunauyğunluqlarına əsaslanır, ümmümləşmiş qənaətlər yaradır. Bədii ədəbiyyat da həyat materialına, tarixi sənədlərə əsaslanır, lakin o, məntiqi qavrama yolu ilə yox, həyatı surətlərin qarşıılıqlı münasibətləri vasitəsilə ümmümləşdirir. Yaziçı alımdan forqlı olaraq daha çox toxəyyü e əsaslanır. Qələmə aldığı dövrün, mühitin ruhunu təhrif etməmək şərti ilə bütün faktları öz niyyətinə uyğun şəkildə deyişə bilir.

İnsanda derin həyocanlar oyadıb onu mütəəssir etmək bütün incəsenet növləri (rəssamlıq, heykəltəraşlıq, müsiqi, memarlıq və s.) üçün ümumi cəhətdir. Rəsmi əsərinə baxanda da, müsiqi dinləyəndə də, bədii əsər oxuyanda da adam müxtəlif hissələr keçirir: onda xoş əhval-ruhiyyə yaranır, yaxud o, riqqətə görə və ya moyus olur, kodərlənir. İnsan ya qəzəblənir, yaxud onda məhəmət oyanır, müyyəyen bir fəaliyyət göstərməyə ruhanıır və s.

Bütün bu duyu və hissələri bədii ədəbiyyat öz sözü vasitəsi ilə yaradır ki, oxucu onu daha konkret, daha doğrudan qavrayır, həm də müellifin münasibətini görüb dork edir. Buna görə də bədii ədəbiyyat incəsonet növlərinə nisbətən daha geniş inikas imkanları olan bir şəxslər kimi qiymətləndirilir.

Fikrimizi aydınlaşdırmaq üçün Bakıda qoyulmuş "Azad qadın" heykoli ilə Cəfor Cabbarlinin "Sevil" pyesini özünün inikas imkanlarına görə müqayisə edək: heykəldən aydın olur ki, qadının üzündə qəzəb var, çarşabını başından götürüb iżəliyə doğru can atır. Lakin onun çadradan azad olmaq istəməsinin səbəblərini tamaşaçı kifayət qədər başa düşə bilmir. "Sevil" əsəri isə oxucuya daha geniş məlumat verir: Balaş həyat yoldaşı Sevil addımباşı təhqir edir, hətta öz evinə Dilbər adlı yüngülxasiyyətli bir çadın da gətirir. Sevil acınacaqlı vəziyyətə düşür. Gülüş ona təsir göstərərək haqqını başa

salmağa çalışır. Nəhayət, Sevil cəhalətdən qurtarmağın lazımlığını olduğunu anlayır, "qoç döyüşünə qoç dayanar, kəlləni borkitməyə gedirəm" deyərək, çarşabını Balaşın ayaqları altına tutmayıb ona deyir: "Daha bu mənə gerək deyil, sənə gorokdir, mən isə gedirəm" (2, s.47.).

Beləliklə, Azərbaycan qadının ümmümləşmiş bədii obrazı olam Sevil əsrlər boyu onu əsarətdə saxlamış bu örtükdən azad olur, təhsil alır, kitab yazır, qadınların azadlığı uğrunda mübarizəyə qoşulur.

Yaxud respublikamızın on gözəl güşələrindən biri olan Goy gölə aid rəsmi əsəri ilə ona həsr edilmiş bir bədii əsəri – xalq şairi Səməd Vurğunun "Goy göl" şerini müqayisə etsek, bədii əsərin Goy gölə bağlı daha geniş məlumat verdiyini aydın Görərik (12, s.2.).

Moskva rus rəqədçiisi V.Belinski bədii ədəbiyyatın üstünlüyünü belə izah edir: "Ədəbiyyat azad insan sözləri ilə ifadə olunur ki, bu da həm sos, həm lövhə, həm də müəyyən, aydın ifadə olunmuş təsəvvürdür. Buna görə də ədəbiyyat başqa incəsenet növlərindən bütün ünsürlərinə malik olub ayrılıqda onların hər birinə aid olan bütün vasitələrdən birdən-birə və tamamilə istifadə etmiş olur".

Aydındır ki, "ədəbiyyat" sözü "ədəb", "mərisət" sözündən götürülmüşdür və deməli, ədəbiyyatın birinci vəzifəsi insanı tərbiyə etməkdir. İnsanların başqlarına münasibətində, dünyagörüşünün inkişaf edib formallaşmasında, özünü dork etməsində, müasir ruhda tərbiye olunmasında bədii ədəbiyyat çox müümən bir vasitədir.

Ədəbiyyat insanda güclü hissələr doğurur, onu heyran edir, həyata, fəaliyyətə səsleyir, xoş günlərə çağırır. Oxucu bədii əsərlərdən tanış olduğu obrazları, məsələn, N.Gencovinin Fərhadını, İsgəndərini, Şirinini, Fitnəsini; M.Füzulinin Leylisini, Məcnununu; M.F.Axundovun Şahbaz bəyini, Kəmalüddövələsini, Yusif Sərracını; C.Cabbarlinin Sevilini, Almazını, Yaşarını, Aydınını; S.Vurğunun Vaqifini, Sarvanını, Hüməyini, Cəlalını; S.Rohimovun Mehmanını və başqlarını özü üçün ideal seçilir, həyatda onun kimi olmağa çalışır. Belə qəhrəmanların daxili zənginliyini, sağlamı düşüncəsini, müyyəyon amal uğrunda mübarizliyini, başqlarına münasibətini əsas meyar hesab edən oxucu onları dork etdikcə sevdiyi qəhrəmanda müsbət qiymətləndirdiyi xüsusiyyətləri özündə də görmək istəyir, öz nöqsanını hiss edir, onu aradan qaldırmaya çalışır, bir sözə, xarakterini bu və ya başqa qəhrəmanın nümunəsində tərbiyə edir. Bədii ədəbiyyat oxucunu düşündürür, onun hossaslığını artırır, qəlbini inceleyir, ona nəcib silətlər aşayıf, daxili qüvvə verir,

hayata soslöyir, ümmükiyyetle, onda yeni mənəvi keyfiyyətlərin yaranmasına səbəb olur (3, s.12).

Bədii ədəbiyyat cəmiyyət hadisəlerini dərk etməkdə, obyektiv aləmin sırlarını öyrənməkdə, adamların mənəvi sifətlərini, inkişaf və yüksəlişimizi qiymətləndirməkdə gənc nəslən yaxından kömək edir, onların həyat haqqındaki bilik və təsəvvürlerini genişləndirir və tamamlayır. Yeniyctimələr və gənclər yüksək və bəşəri ideyalar təbliğ edən, oxucuda xoş arzular, nəcib əxlaqi sifotları aşlayan yazılıcların əsərlərini böyük maraqla mütləqə edirlər. Belə əsərlərin bədii təsiri güclü olduğundan onlarda təbliğ olunan fikirlər şagirdləri istənilən möqsədə asanlıqla istiqamətləndirə bilir, qəhrəmanları nümunə olacaq adamlar seviiyyəsində gənc oxucunun qəlbində silinməz izlər buraxır.

Uşaq, məktəb və gənclər kitabxanalarında aparılan müşahidələr, uşaq, yeniyetnə və gənclərə aparılan səhbatlər əsasında məlum olur ki, bir sıra bədii əsərlər onların dünyəq örüşünün formallaşmasına çox böyük təsir göstərir.

Ona görə də oxucuların gündəlik sorğularını ödəməklə möşğul olan hər bir kitabxanaçı öz fəaliyyətində bədii ədəbiyyatın təbliğine xüsusi fikir verməli, yaşıdan asılı olmayaraq bütün oxucuların, xüsusi ilə gənc nəslin təlim-tərbiyəsində bədii əsərlərin mühüm yətudduğunu, bu kitablarım oxucuların şüuruna, davranışına, hərtərəfli inkişafına, ümmükiyyətə, şəxsiyyət kimi formallaşmasına və yetkinləşməsinə təsirini nəzərdə saxlamalıdır.

Məlum olduğu kimi, müstəqil Azərbaycan Respublikasında yeni dövlət quruculuğunun indiki inkişaf mərhələsində gənc nəslin düzgün tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu məsələ təlim-tərbiyə ilə möşğul olan digər qurumlarla yanaşı, elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi i kitabxanaların da həmişə diqqət mərkezində olmalıdır. Əlbott, tərbiyənin əsası ailədə qoyulsa da, məktəb bu bünövrosu üzərində ucalan gənc nəslin inkişafında və formallaşmasında mühüm rol oynayan təlim-tərbiyə ocağı olsa da, bu sahədə kitabxanaların da özünəməxsus imkantları var. Bu vacib problemlərin həllində ədəbiyyat və incəsənət əsərləri kitabxanaçıya zəngin material verir, geniş imkanlar açır, onun yaxın köməkçisine çevrilir, milyonlarla adamlar, xüsusi ilə gənc nəslin sağlam ruhda böyüməsində tərbiyə məktəbi kimi xidmet göstərir.

Kitabxanaçılar ədəbiyyat təbliği zamanı belə bir cəhəti əsas götürürler ki, on yaxşı sənət əsərləri insana, onun həyat və mübarizəsinə, mənəvi aləminin derinliklərində gizlənən hissələrinin üzə çıxarılmasına və bunlardan istifadə olunmasına yardım göstərir. Gənc

oxucular ən dəyərlə və bəşəri idcylanın təbliğ edən əsərlərin köməyi ilə təbiət və comiyyət hadisəlerini, insani keyfiyyətləri öyrənir, bu əsərlərdə təbliğ o unan nəcib fikirlərdən nümunə götürür, ədəbi bilik alır, bədii zövqə yiyeənlənir.

Kitabxanaçılar bədii ədəbiyyatın təbliği zamanı yaddan çıxılmamalıdır ki, gənc nəslin oxuduğu hər bir əsər bu vəzifələrin həyat keçirilməsincə yardımçı olmalıdır:

1) gənclərin elmi dünyagörüşünün yaranmasına və genişlənməsinə kömək göstərməlidir;

2) gənclərdə əməyo məhəbbət hissələri tərbiyə etməli və onların əməksevər kimli yetkinləşməsinə təsir etməlidir;

3) gənc nəslin əxlaqi cəhətdən düzgün tərbiyələnməsinə kömək etməli, onla i mənəvi aşınmalardan qorunmalıdır;

4) gənclərdə milli vətənpərvərlik hiss və duyğularını gücləndirməli, eyni zamanda onlara beynəlmiləçilik ruhu aşılamalıdır;

5) şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafına təsir göstərməli, on nəcib insani keyfiyyətlərə yiyeəlməyin yollarını göstərməlidir;

6) insanların şüurunda və hərəkətlərdə kök salmış, köhnəlmış, vaxtı keçmiş, zərərli meyllərin aradan qaldırılmasına kömək göstərməlidir;

7) gənclərdə yad və zərərli ideologiyaları ifşa etmək bacarığı formalasdırmalıdır;

8) gənc nəslə sağlam bədii zövq aşılamalıdır.

Təbiidir ki, cərşiyyə qoyulan bu məsələ və şərəflərə vəzifələrin layiqincə yerinə yerləşməsində məktəblər və digər tərbiyə ocaqları ilə yanaşı kitabxana da mühüm işlər görməlidirlər.

Müasir dövrde kitabxanaların qarşısında duran ən vacib vəzifələrdən biri də, qeyd etdiyimiz kimi, oxucuların vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Hazırkı dövrdə uşaq və gənclərin tərbiyəsinin tərkib hissəsi olan vətənpərvərlik tərbiyəsi məsələsi ideoloji işimizin, milli dövlətçiliyimizin mühüm sahisi kimi yüksək qiymətləndirilir və həmişə diqqət mərkezində saxlanılır.

Kitabxanaçı bədii ədəbiyyatın təbliği zamanı müasir dövrdə vətənpərvərliyin yeni məzmun və məna kəsb etdiyini dünyada baş verən hadisələrlə vəhdətdə göttürməli, bu mövzuda oxuculara kitab verərən çağdaş prəsəsləri nəzərdən qaçırılmamalıdır. O, unutmamalıdır ki, gənclərə vətənpərvərlik hissələrinin aşınmasında humanitar fənlər, ilk növbədə isə bədii ədəbiyyat daşı geniş imkanlara malikdir.

Gənclərin vətənpərvərlik təbiyəsində şifahi xalq ədəbiyyatı materiallarının töbliğinin əhəmiyyəti böyükdür. "Dədə Qorqud" və "Koroğlu" dastanlarının, bir sırə nağıllarımızın usaqlar və gənclər arasında geniş töbliği onlarda qohrəmanlıq, mübarizlik, yadelli işgalçılara qarşı nifret, doğma vətonu məhəbbət hiss və duyğularını təbiye edir.

Gənc nəslin vətənpərvərlik təbiyəsində klassiklərimizin bədii ərsinən töbliği də çox faydalıdır. Bu baxımdan, N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, A.Səhət, M.Ə.Sabir, S.Vurğun və başqa klassiklərimizin əsərlərindəki vətəni tərənnüm edən motivlər kitabxanaçılarımızın diqqət mərkəzində olmalıdır. Belə ki, klassik şairlərimizdən olan Abbas Səhətin çox töbii və səmimi yazdığı "Vətən" şerini kitabxanada təşkil edilən bir sırə tədbirlərin leytmotivinə çevrile bilər. Bu şer indiki dövrdo iftixar və qürur ifadə edən intonasiya ilə daha gur səsləndir:

*Könlüüm sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim...
Vətənim verdi mənə nənə nəmək,
Vətəni, mənəcə, unutmaq nə demək?!*

*Anadır hər kişiye öz vətəni,
Bəsləyib sindisi üstündə onu...
Vətəni sevmayan insan olmaz,
Olsa, ol şaxsda vicdan olmaz! (229, s.64.).*

Məlumdur ki, xalqın vətənpərvərlik, yadelli işgalçılara qarşı qızıl və nifret hissəleri müharibə illorində daha aydın şəkildə meydana çıxır. Bu mənədə həm 1941-1945-ci illərin Böyük Vətən müharibəsi, həm də Dağlıq Qarabağ uğrunda 1988-ci ildən başlayan Vətən müharibəsi vətəndaşlarımızda yeni mənəvi-oxlaqi sıfırların yaranmasına səbəb olmuş, ədəbiyyatımıza yeni mövzular, yeni xarakterlər gotirmişdir.

Kitabxanalarda aparılan müşahidələr göstərir ki, gənclər müharibə mövzusunda yaranan bədii əsərlərə böyük maraqlı göstərir, onları həvəsle oxuyurlar. Bu mövzdəda yazılış eserlərin qəhrəmanları gənc nəslin hərbi-vətənpərvərlik təbiyə üçün zəngin material verir, olverişli imkan yaradır. Böyük Vətən müharibəsi mövzusuna dair əsərlər faşizmə qarşı ağır döyuş illorində xalqımızın arxa və ön cəbhələrdə kütləvi qəhrəmanlıq nümunələri göstərdiyini öyrədir, azığın düşmənin vəhşilikləri haqqında konkret məlumat verir. Bu mövzdəda yazılış əsərlərin töbliği müqayisə aparmağa, nəticə çıxarmağa çox kömək edir. Gənclər öyiənlər ki, boşər tarixində

her bir xalqın öz iştirakılıyyəti, vətonun azadlığı uğrunda yadellilərə qarşı vuruşmaq halları az olmamışdır. Amma müxtəlif xalqların almanın faşizmə qarşı apardığı müharibə bunların hamisində fərqlənir. Bu müharibə müxtəlif nəsillərdən olan adamları düşmənə qarşı mənəvi cəhətdən birləşdirməyin ən parlaq nümunəsi kimi diqqəti çəkir.

Böyük Vətən müharibəsi cəbhələrində xalqımızın igid övladlarının göstərdiklə i vətənpərvərlik nümunələri bədii əsərlərdə geniş oks etdirilmişdir. Gənc nəslin həmin ruhda təbiyə olunması, məqsədi ilə ədəbi qohrəmanların sociyyətənə nozər salmaq çox faydalıdır. Müşahidələr gösəntir ki, cəbhə qəhrəmantarı - Mehdi Hüseynzadə ("Uzaq sahillərdə") - Həsən Seyidbəyli, İmran Qasimov), Hüseynbala Əliyev ("Leninqrad gəyolerində" - Məmməd Rahim), Həzi Aslanov ("General" - Hüseyn Abbaszadə), Qafur Məmmədov ("Qafurun qəlbİ" - Süleyman Rüstəm) və başqaları kimi cəsur obrazlar gənclərə dərinden təsir edir, həyatda onların idealına çevrilirlər. Bu ədəbi surətlər gənc nəsilde möhkəm iradə, dözmə, cəsurluq, vətonu məhəbbət, yüksək şur və s. kimi sifətlər formalasdır.

Oxuculara bədii əsərlərin təbiyəvi əhəmiyyətini və təsir gücünü daha yaxşı başa salmaq üçün Böyük Vətən müharibəsi illorində şair və yazuşlarının ən gözəl əsərlərinin oynadığı rol haqqında məlumat vermek çox səmərəli olur. Bu məqsədlə Səməd Vurğunun "Mənə belə söylədilər" şerini misal göstərmək, cəbhədə həlak olmuş bir döyüşçünün ölüm ayağında şairin müşhur "Azerbaycan" şerindən:

*El bilsər ki, sən mənimənən,
Yurdlum, yuvam, məskənimənən,
Anan, doğma vətənimənən!
Ayrlırmı könül candan?
Azərbaycan, Azərbaycan! (12, s. 220).-*

deyib gözlerini əbədi yummasi kimi faktları yeri göldikcə söyləmek çox tosırı olur, bədii ədəbiyyata həvesi artırmaqla yanaşı, gənc oxucularda vətənpərvərlik hisslerinin formalasmasına müsbət təsir göstərir.

Səməd Vurğunun:

*Bilsin ana torpaq, eñtsin vətən,
Müsəlləh asgərəm mən də bu gündən!
Bu gün bir süngüdür əlimdə qələm,
Mənəm bayraqma göz dikir aləm (13, s. 66), -*

deyərək müharibənin ilk günündən qələmini silahla əvəz etməsi, dəfələrlə əsgər paltarı geyinib bir neçə qələm yoldaşı ilə birləikdə ön atəş xatırlarına getməsi, ordu hissələrində böyük siyasi-kütləvi təbliğat işi aparması həm şairin yaradıcılığına məhəbbət oyadır, oxucularda ruh yüksəkliyi yaradır, həm də onların vətəndaşlıq duyularını coşdurur.

Əlbətə, müharibə mövzusunda yazılmış əsərlər töbliğ olunarken 1990-ci ilin 20 Yanvar faciəsi, 1992-ci ildə erməni-rus horbi birləşmələrinin törediyi Xocalı faciəsi, Şuşanın, Laçının, başqa rayonlarımızın işğalı ilə bağlı yazılmış bədii nümunolərə də geniş yer verilməlidir. Lakin təessüflə qeyd etməliyik ki, Qarabağ müharibəsinin başlangıcından on ildən çox vaxt keçməsinə baxmayaraq, xalqımızın erməni-rus işgalçı ordusuna qarşı mübarizəsi ilə bağlı xeyli poctik əsərlər, xüsusilə şəhər yazılsa da, iri höcmli əsərlər, o cümlədən romanlar, povestlər və s. çap olunmamışdır. Bu isə şübhəsiz kitabxanalarımızın fəaliyyətinə müəyyən qodur monfi təsir göstərməye bilməz.

Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğun yazır: "Xalqımızın rəngarəng zəhmət həyatı - ...onun yeni oxlaqi keyfiyyətləri, işıqlı fikirləri və hissələri, sevinci və kədəri, Vətən naminə yadəlli işgalçılara gərgin mübarizədə göstərdiyi qəhrəmanlığı və igaclılıyi Azərbaycan ədəbiyyatının keçmiş dövr ərzində yaratmış olduğu ən yaxşı əsərlərdə öz bədii eksini tapmışdır. Bizim nəslin... səadət ruhunda, ... Vətənimizdəki xalqların qardaşlığı və xoşbəxtliyi ruhunda tərbiyo olunmasında ədəbiyyatımız həqiqətən böyük rol oynamışdır. Ədəbiyyatımız xalqımızın içtimai və şəxsi şüurunun yüksəldilməsi, xalqın estetik zövqünün zənginləşməsi işində böyük rol oynamışdır" (14, s. 303.).

Böyük şairin dediyi kimi, həqiqi sənət əsərləri oxucuları yetkin şəxsiyyət kimi inkişaf etdirir, onların bədii zövqünün düzgün formallaşmasına müsbət təsir göstərir.

Ədəbiyyatşunas alim M.Cəfərovun qeyd etdiyi kimi, "Həqiqi sənət əsərləri hər bir oxucunun ağıl və düşüncəsini inkişaf etdirib zənginləşdirir. Belə əsərlərin vasitosile en gözəl insanı hissələr, duyular və fikirlər başqalarına keçir, ohval-ruhiyyətəri, psixologiyaları dəyişir. Bu əsərlər ogor tarixi əsərdirso, həyatın mühüm suallarına cavab tapmağa kömək edir" (3, s. 90).

Bu amillərdən çıxış edərək, kitabxanalarда bədii ədəbiyyatın düzgün və məqsədyönlü töbliğ xüsusilə vacibdir.

Ədəbiyyat

1. Библиотечное обслуживание: Теория и методика. – М., 1996. – 200 с.
2. Cabbarlı C. Əsərləri: I c. – B.: Azərnəşr, 1956. – 426 s.
 3. Cəfərov M.C. Estetik tərbiya, ailə və məktəb. – B., 1967. – 110 s.
 4. Эстетическое воспитание читателей в массовых библиотеках: Методические материалы. – М., 1972. – 80 с.
 5. Əhmədov Ə. Mənəviyyat, gözəllik, tərbiya. – B.: Maarif, 1993. – 280 s.
 6. Məmmədov Z. Estetika və yeni insan təriyəsi. – B.: Azərnəşr, 1978. – 110 s.
 7. Novruzov R. Teatr sənətinin estetik tərbiya vasitələri sistemində yeri//İncəsənətin sosial mənəvi-estetik məhiyyəti: Tematik məcmə. – B., 1986. – S. 23-32 s.
 8. Xələfov A. Azərbaycanda kitabxana işinin tarixindən (Qədim dövrlərdən başlamış XVIII əsrin axırlarına qədər). – B., 1986. – 52 s.
 9. Работа с читателями: Учебник. – М.: Книга, 1981. – 296 с.
 10. Rzayev S. Uşaqların estetik tərbiyəsi sahəsində uşaq və məktəb kitabxanalarının vəzifələri //Zələnətkeşlərin kommunist tərbiyəsi işinə kitabxanaların köməyi: Tematik məcmə. – B., 1989. – S. 26-33.
 11. Suxomlinski V. Vətəndaşın doğulması. – B.: Maarif, 1975. – 362 s.
 12. Vurğun S. Əsərləri: I c. – B.: Elm, 1960. – 330 s.
 13. Vurğun S. Əsərləri. II c. – B.: Elm, 1960. – 374 s.
 14. Vurğun S. Əsərləri. VI c. – B.: Elm, 1960. – 462 s

Князь Аслан

Роль библиотек в процессе художественно-эстетического воспитания читателей

Резюме

В современных условиях основные работы в области эстетического воспитания читателей заключаются в приобщении читателей к широкому кругу художественных ценностей прошлого и настоящего, выявление гуманистических и интернациональных традиций отечественного и зарубежного искусства; повышении эстетического уровня читателей, культуры художественного восприятия путем пропаганды лучших образцов литературно-художественной критики, литературоведения, искусствоведения, эстетики, комплексной пропаганды различных видов искусства в их взаимодействии, взаимообогащении, взаимовлиянии.

В статье анализированы работы библиотек по художественно-эстетическому воспитанию читателей в условиях независимости Азербайджанской Республики.